



Qarabağ tarixinin yeni dövrü

Bu tarixi yazan İlham Əliyevdir

◆ Prezident İlham Əliyevin Xocalı, Xankəndi və Şuşaya səfəri



QARABAĞ HOTEL

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xocalı, Xankəndi və Şuşaya səfər edib. İlham Əliyev Xocalı Hava Limanında olub, ona görüləcək işlər barədə məlumat verilib.
- Prezident həmçinin Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub.
- Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Qarabağ" hotelinin açılışı olub. Prezident İlham Əliyev hotelin açılışında iştirak edib.
- Dövlət başçısı Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. İlham Əliyevə layihə barədə məlumat verilib.
- Prezident İlham Əliyev əsaslı təmir və bərpadan sonra Xankəndidə "Palace" hotelinin açılışında iştirak edib.
- İlham Əliyev Şuşada "İsa bulağı" istirahət kompleksinin açılışında da iştirak edib.
- Dövlət başçısı Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib.
- Prezident Şuşada Aşağı Gövhər ağa məscidinin bərpadan sonra açılışında iştirak

- edib. Dövlət başçısına burada görülən işlər barədə məlumat verilib.
- Prezident İlham Əliyev Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
- Dövlət başçısı İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubançebek Ömüraliyevi, Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ersin Tatarı, Türkiyə Respublikasının xarici işlər naziри Hakan Fidanı qəbul edib.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər ağa məscidində olub, şəhəri gəziblər.
- Qonaqlara yeni Şuşa məscidinin layihəsi barədə məlumat verilib. Bildirilib ki, qədim Şuşada təməli qoyulan məscid həmdə müasir memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəsi və mozaika ilə

bəzədiləcək günbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italiyalı memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasında əlaqəni təcəssüm etdirəcək. Yeni məscidin təməlini 2021-ci il mayın 12-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva qoyublar.

- Sonra Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızistan Prezidenti Sadır Japarov Aşağı Gövhər ağa məscidində olublar.
- İyulun 5-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun qeyri-rəsmi naharı olub.

► 27

Coxtərəfli əməkdaşlıq türk dünyasının güclənməsinə əməli töhfə verəcək

Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubançebek Ömüraliyevi qəbul edib.

► 6

Türk dövlətləri arasında əməkdaşlıq və tərəfdəşliq daha da inkişaf edəcək

Prezident İlham Əliyev Şuşada Şimali Kipr Türk Cumhuriyyətinin Prezidentini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.

► 6

Türk dünyasının birliyi və həmrəyliyi önemlidir

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

► 6

◆ President İlham Əliyevin Xocalı, Xankəndi və Şuşaya səfəri

Qarabağ tarixinin yeni dövrü

Xocalı Hava Limanı ilə tanışlıq



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulin 5-də Xocalı Hava Limanında olub.


AZƏRTAC xəbər verir ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Comisiyotinin (AZAL) prezidenti Samir Rzayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizə başçısına görülecek işlər barədə məlumat verdilər.

Qeyd edək ki, Xocalı rayonunda Xankəndi şəhərindən 10 kilometr şimal-sərçəde, mürökəbək rəsifli əraziyədə yerləşən Xocalı Hava Limanı 1974-cü ildə istismara verilib. 2020-ci

ildə Birleşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilati - Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Xocalı Hava Limanına UBES indeksi verməklə onun Azərbaycana moxsus olduğunu təsdiqləyib.

Bildirildi ki, deniz seviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır. Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-əməmə zolağı, iki sırma yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur.

Məlumat verildi ki, Xocalı Hava Limanının infrastrukturunun in-



kişaf etdirilməsi məqsədilə bir səra tokmilloşdırma işlərinin aparılması nəzərdə tutulub. Belə ki, mövcud uçuş-əməmə zolağının uzunluğu 3000 metredək, eni isə 60 metredək genişləndiriləcək. Hava limanının ərazisinin optimallaşdırılması işləri keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olmasına planlaşdırılır. Görülücək bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək, hava limanı on müasir seviyyəyə qatdırılacaq.

Diqqətən qatdırıraq ki, işğaldən azad olunan ərazilərin qısa müddə-

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulin 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görüldürlər işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmruullayev ali təhsil ocağında görülən işlərlə bağlı dövlətimizə başçısına məlumat verdi.

Bildirildi ki, universitet binasının fasadında rəngləmə işləri aparılıb, əsas giriş hissənin isə tərtibatı formasiya qaytarılması üçün əlavə deyisişikliklər edilib. Binannın döhləzlerinin döşəmələri səkülərək yenilənilən. Daxili divarların suvağı təzələnib, suvaqaltı kommunikasiya xətləri dəyişdirilib. Bütün otaqlar müasir telebələrə uyğun mebel və avadanlıqlarla töchiz olunacaq. Universitetin ərazisində geniş abadlıq işləri görüllər. Binannın qarşısındaki park səkülərək müasir telebələrə uyğun yeni park salınıb.

Qeyd edildi ki, ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 telebənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş



üzrə vakansiya elanları verilib. Program rəhbərləri (de-

kanlar) üçün vakansiya müräbitləri dəyərləndirilib və

müvafiq komissiya tərəfinən müsahibələr keçirilib,

hazırda həmin vəzifələrə təyinatlar aparılır.

Qarabağ Universitetinin loqosu, brendinq və promo məh-

sullarının, sosial media stratejiyasının, tətbiq videoçarxlarının hazırlanması istiqamətində işlər davam etdirilir.

Tələbələr Qarabağ Universitetində Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları (I tədris ilində), Elm və Təhsil Nazirliyinin SABAH qruplarına imtahan və müsahibələri esasında (II tədris ilində) calb ediləcəklər. Regional təhsil idarələri vəsitsi ilə buraxılış sınıflarında töbləğit işləri aparılır. Yüksek bal toplamış abi-turyentlərindən Qarabağ Universitetinə soförərinin təşkil ediləcəklər.

Diqqətən qatdırıraq ki, Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da nəzərdə tutulub. Belə ki, bərabər təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana töqatı, həmçinin kompüterlər (notbuk) ilə tömən olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə töqatlı verilecək. Tələbələr üçün ekoloji töməz universitet səhərciyi yaradılacaq.

Xatırladıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 28-də "Qarabağ Universitetinin yaradılmasına haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkxitəslə kadr tələbatının ödənilməsi və tərəxən mövcud olmuş təhsil enənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılub.

◆ President İlham Əliyevin
Xəkəndi, Xankəndi və Şuşaya səfəri

Qarabağ tarixinin yeni dövrü

Xankəndidə əsaslı təmir və bərpadan sonra "Qarabağ" hotelinin açılışı olub

İyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Qarabağ" hotelinin açılışı olub.

AZƏRTAC xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdürü Ramən Quluzadə dövlətimizin başçısına görələn işlərlə bağlı məlumat verdi.

Qeyd edildi ki, hotel ötən əsirin ortalarında istifadəyə verilib. 2023-cü ilə 24 saatlıq antiterror tədbirləri nöticəsinə orazi bütövümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hotelde təmir-bərpa və yenidənqurma işlərinin həyatə keçirilməsinə başlandı. Yenidənqurma işlərindən sonra bina ilkən görkəminə qaytarılıb.

Bildirildi ki, hotelin keçmiş adı da qaytarılıb və "Qarabağ" adı ilə fəaliyyət göstərəcək. Müasir soviyyəyə çatdırılan hotelde Xankəndi şəhərinə soñər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otalar var. Bina da restoran da qonaqların ixtiyarına verilecek. Hotelə işgəzar görüşlər və tədbirlər keşirmək də mümkün olacaq.

Hotelə yaxın olan ərazilərdə abadlıq işləri da görürlüb.



Xankəndi Konqres Mərkəzinin təməli qoyulub




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.

AZƏRTAC xəber verir ki, dövlətimizin başçısına layihə barədə məlumat verildi.

Bildirildi ki, Konqres Mərkəzinin ən yüksək sahisi 6 min kvadratmetr, tikintialtı sahisi isə 2 min kvadratmetr yaxın olacaq. Mərkəzin dörd mərtəbədən və bir zirzəm qatından ibarət binalarda müxtəlif tədbir və ziyafətlərin keçirilməsi üçün zallar olacaq. Burada oylonco və istirahət üçün idman zalı, qapalı hovuz və SPA zonası da yaradılacaq.

Dövlətimizin başçısına Konqres Mərkəzi ilə bir kompleksdə yer alan "Xankəndi"



hotelinin layihəsi barədə də məlumat verildi.

Qeyd edildi ki, hotelin ümumi sahisi 3800 kvadratmetr, tikintialtı sahisi isə 900 kvadratmetrdir. Hotelə müxtəlif tipli 105 otaq olacaq. Bundan başqa, burada on müasir iasha məkanları da yaradılacaq. Binanın birinci mərtəbədə "Lobby Lounge & Terrace" restoranı fəaliyyət göstərəcək.

Vurğulandı ki, Qarabağın özünəməxsus memarlıq üslubunda inşə ediləcək kompleksdə ölkə və beynəlxalqəhmətiyyətli tədbirlərin keçirilməsi üçün on müasir tələblərə uyğun şərait yaradılacaq.

Dövlətimizin başçısı Xankəndi Konqres Mərkəzinin təməlini qoydu.

Prezident İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra "Palace" hotelinin açılışında iştirak edib




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Palace" hotelinin açılışında iştirak edib.

AZƏRTAC xəber verir ki, dövlətimizin başçısına hotelə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, hotelə müxtəlif tipli 54 otaq var. Burada on müasir iasha məkanları da yaradılıb. Lobbi, açıq və qapalı terras zonalardan ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq. Bundan başqa, burada soñər yeməyi restoranı, "Şirin Coffee & Bakery", "Cafe Park-Fast Food" və "Dəfnə" restoranları fəaliyyət göstərəcək. Hotelin oylonco və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb.

Xankəndinin mərkəzində yerləşən "Palace" hotelində açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.



◆ Prezident İlham Əliyevin
Xocalı, Xankəndi və Şuşaya səfəri

Qarabağ tarixinin yeni dövrü

Prezident İlham Əliyev Şuşada "İsa bulağı" istirahət kompleksinin açılışında iştirak edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5-6 iyulun 5-də Şuşada "İsa bulağı" istirahət kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydin Kərimov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərafından tam bərpa edilib. Bərpaçı özü məmərdən hazırlanıb, "İsa bulağı" sözləri isə milli ornamentlə yazıilib və bulağına sumutinatlı.

da tam bərpa olunub. Bulağın otarafındaki istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, oradıda abadlıq işləri aparılıb.

Istirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.

Qeyd edək ki, Şuşa şəhərindən dörd kilometr aralıda, deniz soviyəsindən təqribən 1300 metr hündürlükde meşəlik ərazilədə yerləşən İsa bulağı Azərbaycanın, o cümlədən Qarabağın en möşhur istirahət yerlərindən biri hesab olunur. Bulaq Azərbaycan tobiotinin nadir incilərindən sayılır. Yerli ohalının bu hidronium haqqında məlumatına görə, bulaq XVIII əsrə ilk dəfə onu qalmış meşəlikdə aşkar etmiş İsa adlı əkinçinin adını daşıyır.



Prezident İlham Əliyevin iştirakı ilə Şuşa sutəmizləyici qurğular kompleksi açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5-6 iyul 5-də Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görən işlər barədə məlumat verdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhəri 2020-ci il noyabrın 8-dən Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su tominatının bərpasına başlanılıb. Mütəxəssislər tərəfindən Şuşanın su mənbələrinin, magistral xətlərinin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılarak məlum olmuş ki, şəhəri içməli su ilə tomin edən mənbələr və magistral kəmərlər möqsədi şəkildə dağıdlıb və noticədə suyun nəqli davandırılıb.

Toxirəsalınmaz Tədbirlər Proqramına osasın Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qozalı hissələri qısa müddətde təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi bərpa edilib. Eyni zamanda Şuşa şəhərinin digər su mənbəyi - Zarılı - sənaye qurğusu, uzunluğu 14,3 kilometr olan Zarılı-Şuşa magistral su kəmərinin qozalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-de bu mənbədən şəhəre suyun verilməsi tomin edilib.

Şəhərin perspektiv inkişafı, həmçinin ilin müyyən dövrlərində



Kiçik Kirs və Zarılı mənbələrində möhsuldarlığın koskın azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu möqsədə Daşaltı kəndinin yaxınlığında, Zarılı çayınnın mərasında tutumu 25 min kubmetr olan sutənəvəcəmən, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni kəmər inşa edilib. Eyni zamanda diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 426 və 530 millimetr olan bollarla əvəz olunub. Beləliklə, 2022-

ci ilin dekabrında Şuşaya yeni mənbədən suyun verilməsi noticəsindən evlər, dövlət qurumlarının inzibati binaları, hoteller, icimai-işə müəssisələri və digər obyektlər fəsiləsiz içməli su ilə tomin edilib.

Şuşa şəhərindən verilen içməli suyun keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu tomin etmək möqsədilə Toxirəsalınmaz Tədbirlər Proqramı çörçivəsində mövcud sutəmizləyici qurğunun yenidən qurulması layihəsinin icrasına başlanılıb. Qurğuda 12 qum süzgəci, daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reaqlent tosorrufatı və zərərsizləşdirici



nin dayanıqlılığının tomin olunması möqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Həmin anbarlardan birinin tikintisi davam etdirilib.

Dövlətimizin başçısı Şuşa sutəmizləyici qurğular kompleksində görülen işlərə dair videoçarxa da baxdı.

Bildirildi ki, 2040-ci ilə Şuşanın perspektiv inkişafı nəzərə alınmaqla hazırlanıb. Təchizat, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsindən sonra, şəhərin orta günlük su tolobatı saniyədə 105 liti toskil edəcək. Şəhər içməli su mövcud Kiçik Kirs, Zarılı mənbələrindən, həmçinin Zarılıçay su anbarından verileceək.

Şəhərin Baş planına uyğun hərəkətləri təqdim etmək və 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalşan tullantı sularının tam tominləşdirilməsi möqsədilə möhsuldarlığı tutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək tomlızlaşdırılan su ekoloji duruma zərər vurmadan Qarqaçay çayına axılmalıdır. Şuşa şəhərində yaradılan yeni infrastruktur "Ağılı su" sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, noqları, anbarların səviyyəsi, hidroavtomatik sistemlər SCADA sistemləri vasitəsilə onlayn rejimde tənzimlənəcək.

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksini işə saldı.

◆ President İlham Əliyevin
Xocalı, Xankəndi və Şuşaya səfəri

Qarabağ tarixinin yeni dövrü

Şuşada Aşağı Gövhər ağa məscidi bərpadan sonra istifadəyə verilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyun 5-də Şuşada Aşağı Gövhər ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.



AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin məməkəni Anar Ələkbərov dövlətimizin başçısına görələn işlər barədə məlumat verdi.

Bildirildi ki, Şuşa şəhəri işgal altında olduğu illərdə erməni vandallızmınə məruz qalmış Aşağı Gövhər ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrde Kərəbəyi Səfəxan Qarabağının memarlığı ilə orsəye golen Aşağı Gövhər ağa məscidi İbrahim xanın qızı Gövhər ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər ağa məscidi şəhərin aşağı hissəsində yerləşdikinə görə belə adlandırılub. Məscidi daha uca və colbedici etmək üçün memar minalorları arxa fasadda yerləşdirib. İkimortəbəli məscidin silindirşəkilli minarələri körpüdən hörülüb, ibadət zalı qatma tağ günbəzələrdir.

Şuşanın işğal zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atışlarında mərur qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.

2021-ci ilin dekabr ayından məscidə Heydər Əliyev Fondu to-



rəfəndən "PAŞA Holding" in dəstəyi ilə bərpa işlərinə başlanılmışdır. Layihəyə Avstriya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunmuşdur. Şuşada Heydər Əliyev Fondu tərəfindən on geniş bərpa işlərindən biri dağılımların məqyasına uyğun olaraq mehə Aşağı Gövhər ağa məscidində aparılıb.

İlkən memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidə yanaşı, ərazidəki mədrəse binasını da ohad edib.

Məscidin daxilində qazıntı işləri, quruntun çıxarılması və çəngıl qatunin hazırlanması işləri aparılıb.

Bundan əlavə, damdakı günbəzələrin üst sothinin xüsusi qatlı suvaqla suvənamə işləri de görürlər.

Xarici mütəxəssislərin iştiraku ilə qübbələrin daxili sothində tarixi naxış hissələri mikroinyeksiya üsulu ilə bərkidilib. Mədrəsə bölməsindən sonra olavaş edilmiş divarlar aradan qaldırılıb, əsas divarların inyeksiya ilə doldurulması işləri aparılıb.

Böyük işləri zamanı Aşağı Gövhər ağa məscidində erməni vandallızmına dair bir sıra faktlar aşkarlanıb.

Bəlo ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o

cümələndən divara həkk olunmuş

xaç işəri müəyyən edilib. İşğal

dövründə erməni vandallızmına

mərur qalmış mədrəsə binasının

dağılımlarının bir qismi də konser-

vasiya olunub. Məscidə gölən hor bərpa işləri tarixi-dini abidəyə qarşı erməni vandallızmına dair bu faktların şahidi ola bilər.

Qeyd edək ki, məscid ərazisinin dökləti tarixi mədrəsə binasında həzirdə muzey yaradılıb. "Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan əvvəl və sonra. Dırçılıq," mövzusundakı bu ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağılımlı dini abidələr, tarix və mədəniyyətinə təşəkkül tapıldığı Qarabağ və Şərqi

Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət və dini abidələri ilə hor zaman zəngin olub. Təessüf ki, 30 ilə yaxın davam edən işğal dövründə əzli Azərbaycan torpaqlarında olan bütün dini abidələrə qarşı vəhşiliklər töredilmişdir. Erməni təcavüzkarları şəhər və rayonları, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturda dağılmış, təbii əsərlərə tələn etmiş, bəzən ərazilərdə dini, tarix və mədəniyyət abidələrini vandallızm aktlarına məruz qoymuşdur.

İşğalın en ağır fasadlarından biri böyük əhəmiyyətli malik mədəni

irsin, o cümlədən İslam dininə aid abidələrin qəsəbən dağıldılması və məhv edilmişdir. İlkən araşdırımlara görə, işğal dövründə 65 məscidin yerlərə yeksan edildiyindən dair məlumatlar olsa da, təessüf ki, bu rəqəmlər getdikcə artmadı. Muzeydə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sərə dini abidələrə qarşı töredilmiş vandallızmın ümumi mənzərsini oks etdirmək və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi

foto və videomateriallara nümayiş olunur.

Muzeynin "İşğal dövründə dağılımlı tarix və mədəniyyət abidələri" bölməsində müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı şanlı Zəfer, 30 ilə yaxın doğma yurdlarına qayıtmak arzusu ilə yaşayan insanların Vətən həsrətinə son qoyulmasına dair məlumatlar, fotoslar və videomateriallara yer alıb.

"Qarabağ və Şərqi Zəngəzurun dırçılışı" bölməsində Qarabağda və Şərqi Zəngəzurda bu gün canlanan həyata dair materialları oksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq tədbirləri istər Qarabağ və Şərqi Zəngəzurun dırçılışını, istər də Azərbaycan xalqının milli yaddaşının bərpasına, zəngin tarixi ənənələrin və milli-mənəvi deyərlərin dənizləndirilməsi, 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkəni möhv edilib. İlkinci Qarabağ məhərabəsi zamanı işğaldan azad olunmuş ərazilərdə 400-o yaxın abidə dağıldıb.

Burada Qarabağ və Şərqi Zəngəzur dair müxtəlif əsərlərə tanış olmaq mümkündür. Muzeydə "Şuşada dörd fosil" beynəlxalq fotolayihəsi çərçivəsində Qarabağın incisi olan Şuşanın mənzərələrini oks etdirlən əsərlər də təqdim olunur.

Prezident İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı tamirdən sonra açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına Mərkəzdə yəradılan şərait barədə məlumat verildi.


Bildirildi ki, ümumi daxili sahisi 2600 kvadratmetr olan Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə ötən ilin mayında başlanılıb. Buradakı keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəti tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşlılıq zonası salınıb.

Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada "ASAN xidmət" və "DOST xidməti" mərkəzləri, KOB evi, Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialları fəaliyyət göstərəcək.

Diqqətənən bildirildi ki, burada fəaliyyət göstərəcək qurumlar 56 nəfərin aidiyyəti üzrə işlə təmin edilməsi nəzərdə tutulur.

Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin edilib.

Bildirildi ki, buradakı Şuşa regional "ASAN xidmət" mərkəzində 21 nöfər çalışacaq. İşçilərin hamısı Şuşada qeydiyyatda olan vətəndaşlar arasından (köç siyahısından) seçilib.





◆ President İlham Əliyevin
Xocalı, Xankəndi və Şuşaya səfəri

Qarabağ tarixinin yeni dövrü

Azərbaycan, Özbəkistan və Qırğızistan prezidentləri
Şuşada birinci yaşayış kompleksində və
Aşağı Gövhər ağa məscidində olub, şəhəri gəziblər

Ovvalı 6-cı səh.

President İlham Əliyev: Salam, şəxslərlə Sizi salamlayırlar. Bütün qardaşımız, Qırğızistan Respublikasının Prezidenti.

Kişi sakın: Yaşasın Turan! Yasasın Türk dünyası!

Sonra Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşıladı.

Dövlət başçıları Şuşa şəhərini ziyarət etdilər.

Qonaqlara yeni Şuşa məscidinin inşası barədə məlumat verildi.

Bildirildi ki, qədim Şuşada töməni qoyulan məscid həm də müasir memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəsi və mozaika ilə bəzəniləcək günbəzi olan məscidin



layihələndirilməsi azərbaycanlı və italyanlı memarlarla birgə hayata keçirilib. Məscidin xarici sothi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndesi naxşularla bəzəniləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə eminliyi, keçmişləri bu gün arasdakı əlaqəni təcəssüm etdirəcək. Yeni məscidin teməlini 2021-ci il mayın 12-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva qoyublar.

Sonra Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızistan Prezidenti Sadır Japarov Aşağı Gövhər ağa məscidində oldular.

Məlumat verdi ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalan Aşağı



Fondun tərəfindən "PAŞA Holding"ın dəstəyi ilə məsciddə bərpa işləri başlamışdır. Bərpa işləri zamanı Aşağı Gövhər ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscidin divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divar həkk olunmuş xac işarəsi müəyyən edilib. İşgal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının da dağıtılmış bir qismi konservasiya olunub.

Avtobusla şəhərin ərazisini gəzən dövlət başçıları sonra Cıdır düzənə gəldilər.

Qeyd olundu ki, Cıdır düzənə Şuşanın romzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründə yerli əhalinin Novruz bayramını və digər el şəhəklərinə keçirdiyi ərazidir.

Azərbaycan, Özbəkistan və Qırğızistan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

İyulun 5-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun qeyri-rəsmi naharı olub.



Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli Beynəlxalq Hava Limanında qarşılınlıb

Ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Füzuli rayonuna gəlib.

AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalgalandığı Füzuli Beynəlxalq Hava Limanı.



zuli Beynəlxalq Hava Limanında ali qonağın şərfinə foxarı qaroval dəstəsi düzülmüşdür.

Şimali Kipr Prezidenti Ersin Tatarı Azərbaycan Respublikası Baş nazırının birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazırının müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılınlıb.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalgalandığı Füzuli Beynəlxalq Hava Limanı.



nında ali qonağın şərfinə foxarı qaroval dəstəsi düzülmüşdür.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazırının birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazırının müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılınlıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalgalandığı Füzuli Beynəlxalq Hava Limanı.



nında ali qonağın şərfinə foxarı qaroval dəstəsi düzülmüşdür.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan Respublikası Baş nazırının birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazırının müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılınlıb.

Macaristanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib

Macaristanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalgalandığı Füzuli Beynəlxalq Hava Limanı.



nında ali qonağın şərfinə foxarı qaroval dəstəsi düzülmüşdür.

Macaristanın Baş naziri Viktor Orbani Azərbaycan Respublikası Baş nazırının birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazırının müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılınlıb.

Azərbaycanın milli standartları Belarusda tətbiq olunacaq

Azərbaycanın milli standartları Belarusda tətbiq olunacaq. Azərbaycan Standartlaşdırma İstututundan (AZSTANDART) AZƏRTAC-a bildirilib ki, Minsk şəhərində standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində fealiyyət göstərən dövlət orqanlarının rəhbərləri arasında Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərərə Şurunun 65-ci müsəvərisi keçirilib.

Tədbir çərçivəsində AZSTANDART-in nümayəndə heyeti ilə Belarus Standartlaşdırma üzrə Dövlət Komitəsinin (BELST) nümayəndə heyeti arasında görüş keçkilər edilib. Görüşün keçirilməsindən sonra məqsədliş məsələlərinin müzakirəsi, inkişaf perspektivləri, qarşılıqlı iqtisadi fealiyyətin genişləndirilməsi olub.

Yekunda BELST ilə AZSTANDART arasında protokol imzalanıb. Protokol Azərbaycanın milli standartlarının ilk doqularaq Belarusda tətbiqinə geniş imkanlar açacaq. Bu imkanların realaşdırılması Belarus Standartlaşdırma İstututuna həvələdir. Söyügedən razılışma iki ölkə arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsinə, mədəni-iqtisadi əlaqələrin möhkənləndirilməsinə töhfə verəcək.



Orta dəhlizlə göndərilən Çinin ilk yük avtomobiləri ASCO gəmisi ilə Azərbaycana çatdırılıb

Çinin yüksək tətbiqili Trans-Xəzər Beynəlxalq Naqliyyat Marşrutundan (Orta dəhliz) istifadə etməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, 26 yük avtomobilindən ibarət ilk konvoy iyulun 3-də Qazaxistann Kurik limanında ASCO-nun Doniz Neqliyyatı Donanmasına məxsus "Merkuri-1" gəmi-bərəsində yüklənərək yola salıb. Artıq Azərbaycana çatan avtomobilər buradan Gürcüstən və Türkiyə vasitəsilə Avropa ölkələrinə gəndərləcək.

Qeyd edək ki, bundan önce cari ilin mayında Çin Avropaya Kurikdan Orta dəhliz ilə sınaq olaraq, 80 ton ağırlığında üç yük məsimi göndərmişdi.



Azərbaycan Respublikasının Nazirlər Kabinetı

№ 315

QƏRAR

Bakı şəhəri, 25 iyun 2024-cü il

"Elektrik şəbəkəsinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rohbor tutaraq, "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.2.4-cü yarımbödənin 1-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərarla:

"Elektrik şəbəkəsinə dair Qaydalar" təsdiq edilsin (şəhər olunur).

2. Müyyən edilsin ki, Kommunal Xidmətlər Vahid İforma siya Sistemi fealiyyəti başlayanadək "Elektrik şəbəkəsinə dair Qaydalar"da həmin sistemi vəsitsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar "Azəriq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış informasiya sistemi, həbələ birbaşa, poçt və ya elektron poçt vəsitsilə həyata keçirilir.

3. "Tətiki obyektlərin elektrik şəbəkəsinə qoşulması və ya olavə enerji(gü) alması Qaydasi"nın təsdiq edilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İstehlakçıların elektrik enerjisi (gü) alması" üçün texniki şərtlərin verilməsi və ener-

ji təchizatı şəbəkəsinə qoşulması Qaydalar"nın təsdiq edilməsi haqqında" 2013-cü il 27 avqust tarixli 234 nömrəli "Məsiş abonentlərinin mövcud və ya inşa ediləcək tətiki obyektlərinin elektrik enerjisi (gü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sonədlərinin hazırlanması və verilməsi, həbələ enerji təchizatı şəbəkəsinə qoşulması Qaydasi"nın təsdiq edilmiş haqqında" 2018-ci il 24 iyul tarixli 326 nömrəli qararlarının loğv edilmiş barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1562 (Cild I); 2024, № 2, maddə 231, № 3, maddə 333) 1-ci, 2-ci və 5-ci hissələri loğv edilsin.

4. Bu Qərar 2025-ci il iyulun 1-dən qüvvəye minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Qərarın eləvəsi ilə www.azerbaijan-news.az və nk.gov.az saytında tanış ola bilərsiniz.

Azərbaycan Respublikasının Nazirlər Kabinetı

№ 329

QƏRAR

Bakı şəhəri, 2 iyul 2024-cü il

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsvirinin, spesifikasiyasının, nümunəsinin və verilməsi qaydasının təsdiq edilməsi haqqında

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fealiyyətinin tokmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4231 nömrəli Sərəncamının 1.1.1-ci yarımbödənin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alı:

1. "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin nümunəsi" təsdiq edilsin (3 nömrəli olave).

2. "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin spesifikasiyası" təsdiq edilsin (2 nömrəli olave).

3. "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin nümunəsi" təsdiq edilsin (3 nömrəli olave).

4. "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin verilməsi Qaydasi" təsdiq edilsin (4 nömrəli olave).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Qərarın eləvəsi ilə www.azerbaijan-news.az və nk.gov.az saytında tanış ola bilərsiniz.

Dördüncü "Yüksəlis" müsabiqəsinin yarımfinal mərhələsi başlanıb

İyulun 5-də "Yüksəlis" müsabiqəsinin yarımfinal mərhələsi başlanıb.

AZƏRTAC xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən yarımfinal mərhələsinin açılış mərasimində "Yüksəlis" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyaset, diaspor, multikulturalizm və dini məsələlər səbəsindən müdürü Fəreh Əliyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleyko Abbaszadə, elm və təhsil naziri Emin Əmrullayev, İcbari Tibbi Siyortə üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, gənclər və idman nazirinin müavini, "Yüksəlis" müsabiqəsinin İşçi Orquponun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Qonaqlar yarımfinal mərhələsinə yüksələn iştirakçıları təbrik edərək onlara uğurlar arzulayıblar. Onlar çıxışlarından müsabiqənin iştirakçıları dəyəri təcərüət qazandıracığını və göləcək karyerlərindən əhəmiyyətli rol oynayacaqını vurgulayıblar.

"Yüksəlis" müsabiqəsinin dördüncü mərhələsinin yarımfinal və final mərhələlərinin ümumi konsepsi "Təbəti yaşlılaşdır" devizi ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda elan edilən "Yaşlı dünən yəməno homayrılık illə"ne həsr olunub.

Namızdlar açılış gününe özəl şəhərərəq yaxşılaşdırıb. İştirakçıları təqdim edilən keşlər müsəvər dünən təcərüətə osasında və qabaqcıl formata həzırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələri əhatə edir. Yarımfinal mərhələsi iyulun 7-də tamamlanacaq. Mərhələni uğurla başa vuran iştirakçıları final mərhələsi gözləyir. Müsabiqənin final mərhələsi iyulun 19-21-də keçiriləcək. Bununla da dördüncü "Yüksəlis" müsabiqəsi yekunlaşacaq.



"People's Daily online": Çin turistləri Azərbaycanı seçirlər

Çinin turizm platformaları cinsilərin Azərbaycana soyahat etmək marağının artdığını qeyd edirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə "Çin soyahat platformaları cinsilərin soyahətçilər üçün vizesiz siyaset elan etdikdən sonra Azərbaycan üzrə axtarış sorğularının artdığını qeyd edir" sərfləholi məqalədə deyilir. Məqalə bəgün Çinin on Çinin on böyük qəzetlərinin icrasını təmin etdikdən sonra ölkəmizə aid soyahət məhsulları üzrə axtarışların həcmi 50 faiz artıb.

Çinin milli onlayn soyahət platforması olan "Trip.com"un





Şanxay Əməkdaşlıq Təşkilatı Zirvə toplantısı



Azərbaycanın nüfuzu daha da güclənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxistanda keçirilən növbəti zirvə görüşündə iştirakı son dövrlorın ən mühüm yeniliklərindəndir. Sofar çərçivəsində dövlətimizin başçısının Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxistan prezidentləri ilə görüşləri olub, bu ölkələr Azərbaycan arasında münasibətlərə dair bir çox strateji məsələlər müzakirə edilib.

Azərbaycan adını çəkdiyimiz ölkələrin hər biri ilə getdikcə inkişaf edən xos müasibələrə malikdir. Bu əlaqələrdə Azərbaycan Prezidentinin liderlik xüsusiyyətini, beynəlxalq aləmdə ona olan dərin rəğbatin, canab İlham Əliyev şəxsiyyətinin inam və güvenin, többi ki, çox böyük rulu var. Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları ilə keçirilən görüşlərənə görə Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında qarşılıqlı etimadə əsaslanan yüksəksəviyyəli münasibətlərənən daha bir göstəricisi oldu.

Əməkdaşlığı doğru addımlar

Bu qurumun əsas möqsidi ölkələr arasında məhrəbat qonşuluq və dostluq müasibələrinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionlarda sülhün, sabitliyin və təhlükəsizliyin temin edilməsi üçün birgə seyrlərin deşteklənməsi, ədalətli yeri beynəlxalq siyasi və iqtisadi işlərin yaradılmasıdır.

Şanxay Əməkdaşlıq Təşkilatı 15 iyun 2001-ci ilə yaradılıb. Quruma üzv dövlətlər Rusiya, Qazaxistan, Qırğızstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistandır. Əfqanistan, İran, Mongolustan və Belarus təşkilatda müşahidəçilər kimi temsil olunurlar. Azərbaycan, Türkiyə,

Kamboca, Nepal, Ermenistan və Sri-Lanka iso Şanxay Əməkdaşlıq Təşkilatında "Dialog üzrə tərəfdəş" ölkələrdir.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında faal təmsilciliyi daha çox 2015-ci ildən başlamış. 2015-ci ilde təşkilata üzv dövlətlərin başçıları Şurasının iclasında Azərbaycana tərəfdəş statusunun verilməsi ilə bağlı qarar qəbul edilib. 2016-ci ilde iso Pekindo Azərbaycana "Şanxay Əməkdaşlıq Təşkilatının dialog üzrə tərəfdəş" statusunun verilməsi haqqında memorandum imzalanıb. 2022-ci ilde iso qurumun Özbəkistannın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev fəxri qonaq statusundan istirak edib.

Hazırda ölkəmiz istirak etdiyi global kommunikasiya layihələri ilə, qurduğu müasir infrastruktur Avrasiya məkanında əsas tranzit qovşağına çevrilir. Belə faktorlar ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilat üçün əhəmiyyətini daha artrarıq əsas sağlıblərdir. Öz növbəsində, Azərbaycan qlobal məkanda həm təhlükəsizlik, həm iqtisadi inkişaf çohdən rol冈lər冈nən Şanxay Əməkdaşlıq Təşkilat ilə daxil əlaqələrdə maraqlıdır. Dövlətimiz bu təşkilatla əməkdaşlıq çərçivəsində "Şimal-Cənub" və "Şorq-Qor" noqliyyat döhləfləri üzrə tarixi nailiyyətlər yaradır. Nəzərə alaq ki, Orta döhləzin tərkib hissisi olan Bakı-Tbilisi-Qars domir yolu məhz Azərbaycanın sormayıları hesabına başa gəlib.

Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatının müasibələrini uğurla edən on mühüm cəhətlərden biri tərəfən qarşılıqlı maraqlarına xidmət edir. İqtisadi tərəfdəşlik, noqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizmle mübarizə, regional təhlükəsizliyin və sabitliyin teminatı, silviliyalararası dialogun təsviqi kimi sahələri əhatəleyir. Bu məsələlərin hər biri Azərbaycanın həyatına keşfətlenir.

Yeni reallıqların mərkəzindəki lider ölkə

Bu gün Azərbaycan böyük bir coğrafiyadakı yeni reallıqların mərkəzində irsileyən lider ölkələrindəndir. Dövlətimiz beynəlxalq arenada nüfuzu getdiyərək. Global proseslərde respublikamızın mövqələri möhkəmləndir. Bu, többi ki, əməkdaşlığının, on parlaq liderlər kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədönlü siyasiyyət, verdiyi doğru qararların sahəsindən.

Hazırda ölkəmiz istirak etdiyi global kommunikasiya layihələri ilə, qurduğu müasir infrastruktur Avrasiya məkanında əsas tranzit qovşağına çevrilir. Belə faktorlar ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilat üçün əhəmiyyətini daha artrarıq əsas sağlıblərdir. Öz növbəsində, Azərbaycan qlobal məkanda həm təhlükəsizlik, həm iqtisadi inkişaf çohdən rol冈lər冈nən Şanxay Əməkdaşlıq Təşkilat ilə daxil əlaqələrdə maraqlıdır. Dövlətimiz bu təşkilatla əməkdaşlıq çərçivəsində "Şimal-Cənub" və "Şorq-Qor" noqliyyat döhləfləri üzrə tarixi nailiyyətlər yaradır. Nəzərə alaq ki, Orta döhləzin tərkib hissisi olan Bakı-Tbilisi-Qars domir yolu məhz Azərbaycanın sormayıları hesabına başa gəlib.

Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatının müasibələrini uğurla edən on mühüm cəhətlərden biri tərəfən qarşılıqlı maraqlarına xidmət edir. İqtisadi tərəfdəşlik, noqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizmle mübarizə, regional təhlükəsizliyin və sabitliyin teminatı, silviliyalararası dialogun təsviqi kimi sahələri əhatəleyir. Bu məsələlərin hər biri Azərbaycanın həyatına keşfətlenir.

ciyrdi dövlət siyasetinin mühüm prioritətlərindəndir.

Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında bir araya gelən dövlətərin hər biri ilə ayri-ayrılıqla yüksək səviyyəli kitorlı münasibələrə malik olması, bu ölkələrin dövlətimizə inam və etimadı əməkdaşlığın inkişafı şərtləndirir, münasibələrə öz töhfəsini verir, Azərbaycanın regional güc kimi dəstək qazanmasına imkan yaradır.

Mühüm platforma

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının 880 illik yubileyi qeyd edib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatı sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü də qoyulub. Bir maraqlı məlumatı diqqətli catdırıq ki, Nizami Gəncəvi Çin filosu Konfutsidən sonra Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qoraghahında 2018-ci ilde Azərbaycan modoniyyəti günü, 2021-ci ilde iso görkəmlə Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qorqadag Nizami Gəncəvinin büstü d

AZERBAIJAN
COP29 HOST

AZERBAIJAN COP29

Yaşıl dünya naminə həmrəylik ili 2024



COP29-dan Astana toplantısında da geniş bahs olundu

BMT-nin İqlim Dayışmaları üzrə Çərçivə Konvensiyasının Təraf-lor Konfransının 29-cu sessiyası (COP29) Astanada keçirilən Şən-xay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirva toplantısında da əsas mövzulardan idi. Çıxışlarda Azərbaycanın evsahibliyi edəcəyi COP29-ü görərlər arzulandı və onun məhz müvəffəqiyyətə keçəcəyi inam ifadə olundu.

"ŞƏT plus" formatında görüşdə şəhərinin Azərbaycan Prezidenti İlham Əliyev bu il texminon 200 ölkənin yekdilə stəyəti ilə ölkəmizin COP29-a evsahibliyi edəcəyi məsələsinə de toxunmuşdur. Dövlətimizin başçısı deməsidir: "Biz dünyada on böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdiricəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderləri-nə rosmi dəvət məktubları ünvanlaşmışdır və həmkarlarımı noyabrda Banda görəcəm. Ümumiyyətindən edir".

Prezident İlham Əliyev həmçinin bildirmişdir ki, BAK keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etmək olən ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsrigəməyocayık və inkişaf etmək olən ölkələrin legitim maraqlarını nə-zəro alacaq razılaşmanın oldu edilmə-

sino çalışacaq. Azərbaycanın prioritetləri arasında həm de iqlim dayışkiliyinin menfi təsiri səbəbindən ekzis-tensial təhlükə ilə üzələn inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yər alır. Ölkəmiz inkişaf etməkdə olan kiçik ada dövlətlərinə üçün xüsusi texniki yardım fondunun yaradılması təsəbbüsü ilə çıxış edib.

Xatırlaqla ki, dövlətimizin başçısı son dördə mətbəbər tədbirlərin hər birində çıxışında COP29 mövzusuna geniş şəkildə toxunur. Aprel ayında Almaniyadan paytaxt Berlinde keçirilən "15-ci Petersberg İqlimi Dialo-qu"ndakı çıxışında Prezidentimiz bildirmişdir ki, COP29-a evsahibliyi edəcək ölkə kimi yekdilə gərərlər seçilmiş bəzim üçün həqiqətən böyük şərəfdür: "Biz bunu beynəlxalq ic-timaiyyətin Azərbaycana və gördüyü-müz işlərə, o cümlədən "yaşıl enerji"

sahınlıdakı fəaliyyətimizə hörməti-nin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir, cənubi biz neinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı noticolarə nail olma-lıdır. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda foal işti-rəkət biza müxtəlif qitələrin ölkələri arasında körpüllər salmaq və ya onları həmçündlərmək, eləcə onların həm-rəyini möhkəmləndirmək imkanını yaradacaq".

İndi Azərbaycan bu qlobal tədbirə həsr olunan foal mərhələsindədir. Artıq COP29-a az vaxt qalır. Odur ki, yaxşı noticolarə nail olmaq üçün olimizdən gələnədir. "Yaşıl gündündiyimiz" de artıq dünyaya bəllidir. Əsində, Azərbaycanın bu gündəliyi hələ COP29 qorarlarından əvvəl icra olunmağa başlamış. Xarici tərəfdərlər və səyməyədarlarla "yaşıl keçid" üzrə nəhəng layihələrə start verilib. 2024-cü il ölkəmizdə "yaşıl dünya naminə həmrəylik ilə" elan edilib.

Prezident İlham Əliyev digər bir vacib məqamı da vurgulmuşdur. Belə ki, COP29-un keçirilməsinə qərar ve-

rildən dərhal sonra bozi mətbəbər orqanları bir məsələdən narazılıqlarla bildirlərlər. Bundan əvvəlki - 28-ci sessiyanın Birleşmiş Ərob Əmərliklərinə keçirildiyini vurgulayaraq so-ruşular kərə, iqlim dayışmalarına həsr olunan bu mətbəbər tədbirərənən üçün növbəti dəfə yenə neft-qaz ölkəsi ev-sahibliyi edəcək? Prezident İlham Əliyev Berlində bütün çıxışlarında məhz həmin məsələyə bir daire mü-nasibet bildirmiştir. Qeyd etmişdir ki, nəfələ, qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmışdır, onların gələnərənən qıraq obyektinən qər-riməməlidir. Çünkü bu ölkələr, o cümlədən Azərbaycandan əvvəl COP-29 keçiriləcək Misir və Birleşmiş Ərob Əmərlikləri iqlim məsələlərinin həlli üçün böyük səylər göstərmışlar. Dünənda bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiyası aparılmamalıdır. Bu töbə sərvət Tanrıdan verilən bir paydır və ölkələrə bu nemətə görə qıymət verilməlidir. Əsas məsələ iso-həmin sərvətdən düzgün istifadə etməkdir.

Azərbaycana goldidə, ölkəmiz-de karbohidrogen ehtiyatlarından ol-

də olunan golirlərdən düzgün istifadə olunur. Buna görə de yoxsulluğun so-viyəsi son 20 il ərzində 50 faizdən 5 faizə enmişdir. Borcumuz ümumi daxili məhsulun cəmi 7,9 faizinə bərə-bərdir. Neftdən, qazdan golen golirlər cəmiyyətdə ədalətlə bölünür. Bu gün biz həm de erməni vandallarının 30 il ərzində xarabaya çevirdiyi Qarabağ və Şərqi Zəngəzuru yenidən tikib-qu-rurur.

İyunun 4-də Bakı Enerji Höftəsinin açılış mərasimində çıxışında Prezident İlham Əliyev bir dərəcə vur-gulamışdır ki, bizo qiymət verilən zaman bütün bə amillər nezərə alınma-lıdır. İndi iqlim dayışkiliyi her bir ölkə-küçük çağırışdır. Azərbaycan proaktiv addımlar atmışdır və hazırlı-ta tərəfdəşləri ilə birgə çalışır. BƏƏ və növbəti COP-a evsahibliyi edəcək Braziliya ilə birlikdə "Troyka" təsis edilmişdir. Qosulmama Horakatının keçmiş söri qismində Azərbaycan 120 ölkə ilə birlikdə bu təsisat və Avro-pa İttifaqı arasında körpüllerin qurulmasına çalışır. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdəşləq haqqında bəyannamə imzalanmışdır.

Prezidentimiz həmçinin xatrlatmışdır ki, biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə foal işleyirik. Onları destəklənməsi məqsədi xüsuslu fondun yaradılmasını planlaşdırırıq: "Azərbaycan üçün iqlim dayışkiliyi problemdir, onlar üçün isə bu, ek-zistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nü-mayıy etdirməyə və cəyin zamanda beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpüler qur-mağış çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyə məsələləri ilə yanasa, əldə edə biləcəyimiz on böyük notice qarşılıqlı ittihamlara son qoyulması olacaqdır".

Dövlətimizin başçısının dediyi ki, biz baş veronlora görə bir-birini-zizi güñahlandırmağı dayandırımlı, səyolimizi seforber etməli, iddialar-dan ol çəkməli və diqqətməyi övladı-ramız və novolimizin yaşamasına dəvam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yöneltməliyik.

**Flora SADIQOLI,
"Azərbaycan"**

Azərbaycanda keçirilən "yaşıl iqtisadiyyat"la bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub



İordaniyanın gündəlik əsasda çıxan və on çox oxu-nan mətbəbər orqanlarından olan "Əd-Dustur" qəzeti-nə, "Ammon News" portalında (orob dilində), həmçinin "Əl-Ənbət", "Oroba News", "Əl-Urdun", "Johina News", "NBNJO" və "Nayrouz" nəşrlərinin internet sahifələrində "Azərbaycan "yaşıl iqtisadiyyat" doğru" sərlövhəli məqələ dərc olunub.

Azərbaycanın lərdəniyadakı səfirlərindən AZERTAC-a bildirilər ki, məqələdə Avropa ilə Asiyada kəsişməsində yerləşən Azərbaycanın "yaşıl" transformasiyaya nail olmaq üçün müxtəlif töbə ehtiyatlarından istifadə edir. 2022-ci ildə neft və qaz hasilatı Azərbaycanın ÜDM-nin texminən 47,8 faizini və ixrac golirlərinin 92,5 faizini təşkil edib. Azərbaycan Höküməti ölkədə bərpəolunan enerji sonayesini güñondırmaya və onun neftdən asılılığı azaltmağa çalışır. "Yaşıl enerji" layihəsinin 2030-cu ildə qədər 1500 meqavatlıq bərpəolunan ener-jin quraşdırılması məqsədine nail olmaq. "Yaşıl enerji"ni təsviq etmək və elektrik enerjisi istehsalında bərpəolunan enerjinin payını 30 faiz artırmaq məqsədini daşıyır.

Yazida həmçinin vurgulanır ki, Azərbaycan Höküməti neftdən asılılığını azaltmaq, şaxələndirilməsi və dayanıqli iqtisadiyyatı doğru irolılımək üçün 2000-ci illərin ortalarında "tomiz enerji" strategiyasını hayata keçirməyə başlayıb. Bu dəyişiklik bir sira müüm toşəbəslərə dəstəklənib. Bunlardan biri 1999-cu ildə Azərbaycan Dövlət Agentliyinin yaradılmasıdır (ARDNF) yaradılması olub.

Diqqətə çatdırılbı ki, 2005-ci ildən etibarən Azərbaycan bərpəolunan enerji mənbələrinin inkişafına üstünlük verməyə başlayıb, ölkə höküməti alternativ enerji mənbələrinin, o cümlədən külək, Günəş və su-elektrik enerjisini təsviq etmək üçün müxtəlif tədbirlərə həyata keçirib. 2009-cu ildə Bərpə Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması və beynəlxalq təşkilatlarla tərəfdəşləq əsasında bir sira ekoloji cohortən "tomiz enerji" layihələrinin həyata keçirilməsinə başlanmasında, bu dövrə baş vermiş mühüm hadisələrdir. Bundan əlavə, 2010-cu ildən 2020-ci ildə qədər olan onillik Azərbaycanın davamlılığa keçidində mühüm dövr olub. Bu müddət orzusunda Azərbaycan Höküməti enerji səmərəliliyi və davamlılıq təcrübələrini təsviq etmək, dəstəkləmək üçün əhə-miyətli səylər göstərib. Davamlı inkişafı dəstəkləməye yönəlmüş qanunvericilik islahatları ilə yanasa, "yaşıl texnologiya-lar"ın sərmayələrinin yatırılmasına diqqət yetirilib.

Ölkənin enerji strategiyasına gəlince, qeyd edilib ki, Azərbaycan Höküməti "yaşıl enerji" zonalarının yaradılmasını və "yaşıl enerji" sektoruna beynəlxalq investisiyaların cəlb olunması istiqamətində mühüm səylər göstərib. Buna nail olmaq üçün Səudiyyə Ərəbistanının "ACWA Power" və BƏƏ-nin "Masdar" enerji şirkətləri ilə külək və günəş-elektrik stansiyalarının tikiləsi istiqamətində mühüm səylər göstərib. Buna uyğun olaraq, tomiz enerji mühümətli dayanıqli inkişafın vacibliyi vurgulanır. "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf" dair Milli Prioritetlər"ə dair sərəncam imzalanıb. Bu sərəncamda əks olunan strategiya Azərbaycanın bərpəolunan enerji mənbələrinin genişləndirilməsinə sadıqlılığını göstərir və qarşıya iddiələr qoyur.

Eyni zamanda bildirilər ki, Azərbaycanın COP29 evsahibliyi ölkənin davamlı inkişafə doğru irolılıyisində və gələcəyə baxışında mühüm addım olacaq. Bu tədbir dünya miyazası iqlim dayışkiliyin müzakirəsi üçün həyati əhəmiyyətli daşıyır, həm də Azərbaycan üçün ətraf mühüm mühafizəsinə sadıqlılığını nümayiş etdirmək və dayanıqli iqtisadiyyata keçidi sürətləndirmək baxımından dəyərlər fürsətdir.

Sonda qeyd olunur ki, Azərbaycan global iqtisadi səyolri dəstəkləyir və regional iqtisadi integrasiya üçün yeni geniş imkanlar yaradır.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə tədbirləri təqdir edilir



Qazaxıstan Prezidenti Kassim-Jomart Tokayev Astanada "ŞƏT plus" formatında keçirilən görüşdə çıxışı zamanı BMT-nin İqlim Dayışmaları üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) ölkələr iqlim gündəliyində məsələlərə dair həmçündləşməyə imkan verəcəyini qeyd etdi. O, məvcud reallıqlarda ekologiya və iqlim dayışkiliyi ilə mübəriza sahəsində əməkdaşlığı xüsusi aktuallıq kəsb etdiyi, bu sahədən vəziyyətin ciddi na-rahatlıq doğurduğunu vurguladı. Qazaxıstan Prezidenti dedi: "Demək olar ki, bütün dövlətlərə böyük ziyan vuran müxtəlif töbələrinə fəlakətlərinə əhəmiyyətli dərəcədə artdığının şahidi olımdır".

Kazaxıstanın bu yaxınlarda daşqınlara məruz qaldığını, bu daşqınların miyazasının global istileşmə prosesi ilə birbaşa bağlı olduğunu qeyd edən Kassim-Jomart Tokayev təkbaşına iqlim problemlərinin öhdəsinə görəməyin mümkinləşliliyünü vurguladı. "Hesab edirəm ki, beynəlxalq ictimaiyyət iqlim dayışkiliyin müxtəlif töbələrinə fəlakətlərinə əhəmiyyətli dərəcədə artdığının şahidi olımdır".

Qazaxıstanın bu yaxınlarda daşqınlara məruz qaldığını, bu daşqınların miyazasının global istileşmə prosesi ilə birbaşa bağlı olduğunu qeyd edən Kassim-Jomart Tokayev təkbaşına iqlim problemlərinin öhdəsinə görəməyin mümkinləşliliyünü vurguladı. "Hesab edirəm ki, beynəlxalq ictimaiyyət iqlim dayışkiliyin müxtəlif töbələrinə fəlakətlərinə əhəmiyyətli dərəcədə artdığının şahidi olımdır".

aktual vəzifələrə xələl götir-məlidir. İqlim gündəliyi məsələlərə dair həmçündləşməyə imkan verəcəyini qeyd etdi. O, məvcud reallıqlarda ekologiya və iqlim dayışkiliyi ilə mübəriza sahəsində əməkdaşlığı xüsusi aktuallıq kəsb etdiyi, bu sahədən vəziyyətin ciddi na-rahatlıq doğurduğunu vurguladı. Qazaxıstan Prezidenti dedi: "Demək olar ki, bütün dövlətlərə böyük ziyan vuran müxtəlif töbələrinə fəlakətlərinə əhəmiyyətli dərəcədə artdığının şahidi olımdır".

Kazaxıstanın bu yaxınlarda daşqınlara məruz qaldığını, bu daşqınların miyazasının global istileşmə prosesi ilə birbaşa bağlı olduğunu qeyd edən Kassim-Jomart Tokayev təkbaşına iqlim problemlərinin öhdəsinə görəməyin mümkinləşliliyünü vurguladı. "Hesab edirəm ki, beynəlxalq ictimaiyyət iqlim dayışkiliyin müxtəlif töbələrinə fəlakətlərinə əhəmiyyətli dərəcədə artdığının şahidi olımdır".

Zöhrə FƏRƏQCOVA,
"Azərbaycan"

İndiyədək Azərbaycan bir çox mətbəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edib. Bu ilin noyabrında ölkəmizdən təşkil olunacaq Birləşmiş Milətlər Təşkilatının (BMT) İqlim Dayışmaları üzrə Çərçivə Konvensiyasının Təraf-lor Konfransının 29-cu sessiyası (COP29) issi əhəmiyyətinə, miqyasına, missiya-sına görə xüsusi diqqət çəkir. Belə bir tədbirin keçiriləcək məkan kimi seçilmiş Azərbaycana beynəlxalq səviyyədə yüksək inanın, etimadın təzahürüdür.

Bu gün dünyada iqlim dəyişkiliyinin noticoları heyacanlı təbliği təşkil etməyi və əsas verir. Təbiəti vurulan ölkələrin qarşısının alınması artıq global bir çağırışdır. İqlim dayışkiliyinin getdiğənə də töhlükə hal almış,



Xarici ölkələrin aparıcı mütəxəssisləri Milli Onkologiya Mərkəzi ilə tanış olublar

Azərbaycan Onkologiya və Nüvə təbabəti Simpoziumu ilə əlaqədar Bakıda sofradə olan xarici ölkələrin aparıcı mütəxəssisləri iyunun 5-də Milli Onkologiya Mərkəzini ziyarət ediblər.

AZERTAC xəbər verir ki, evvelcə qonaqlar Nüvə təbabəti və radionuklid terapiya, Şüa terapiyi və digər şöbələrin maddi-texniki bazası və iş fəaliyyətləri ilə yaxından tanış olublar.

Sonra Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev görkəmli keçirilib.

Akademik Cəmil Əliyev görkəmli Milli Onkologiya Mərkəzinin təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz bölgəsində böyük xəstəliklərə təsir etdirən onkoloji problemlərini tədqiq edən, 1500 carpayılıq klinik bazaya malik ixtisaslaşmış elmi-tedqiqtər müəssisəsi olduğunu diqqətən təsdiq etdi: "Mərkəzdə xəstələr göstərilən tibbi xidmətin keyfiyyətini yükseltmək məqsədilə müali-



cələr bir məkanda aparılır. Yeni mərkəzo müraciət edən xəstələr burada kimya və şia terapiya müalicələri ala, eyni zamanda cərrahi əməliyyat oluna bilərlər. Müləmudur ki, böyük xəstəliklərin uğurlu müalicəsinin osasını erken diaqnostika toşkil edir, xəstəlik tez aşkarlanğı haldə daha effektiv nəticə əldə etmək mümkündür. Bu məqsədə iki Səyyar Diaqnostika Kompleksi təşkil etmişik. Kompleksin tərkibində 1 mammograf, 1 rentgen, 1 ultrasəs aparıcı var. Burada osas möqəsəd skrininqdir, yəni şişənə və iş xəstəliklərinin erkən aşkar edilməsidir".

Bildirilib ki, Azərbaycan Respublikasının müxtəlif bölgələrində, uzaq rayonlarda yaşayan vətəndaşlar tömənəsiz olaraq müayinələrdən keçirilir, hər hansı patologiya aşkar olunduqda həmin xəstələr müvafiq profilli xəstəxanalarla göndərilir.

Akademik onkoloji xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi məqsədilə müxtəlif beynəlxalq toşkilatlarla, nüfuzlu tibb müəssisələri ilə six əlaqələrinə yaradıldıqını və digər ölkələrin onkoloqları ilə müstərok elmi işlərin aparıldığından da diqqətən təsdiq etdi.

Qonaqlar mərkəzdə yaradılan şəraitdən mömənluq ifade edib, onkoloji xəstələr göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək üçün təsdiq etdi. Həmçinin boz xərici toşkilatlarla əməkdaşlığın inkişaf etdiriləcək baxımdan da ilkin müzakirələr aparılıb.

Sonra qonaqlar Milli Onkologiya Mərkəzinin müzakirə mərasimini təşviş etdilər.

Beynəlxalq əməkdaşlığın və dəstəyin əhəmiyyəti rol oynadığı bildirilib, minatımızla və ətraf mühitin bərpası üçün innovativ yanaşmaların önəmi qeyd edilib.

Azərbaycan Respublikasının Minatımızla Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov tədbirdə çıxış edərək ölkəmizdə təsdiq etdirilmiş diplomatiyik korpusun üzvlərini, akademik və biznes dairələrindən 50-dən çox istiqamətli minatımızla əməkdaşlığı və əməkdaşlığı təsdiq etdi. Azərbaycanın 2024-cü ilde COP29-a sədrlik edəcəyini bildirən V.Süleymanov global humanitar və ekoloji problemlərdən biri olan mina tohlükəsi

Brüsseldə keçirilən konfransda Azərbaycanın mina problemindən, onun ekoloji və humanitar fəsadlarından danışılıb



Azərbaycanın Belçikadakı səfirliliyinin dəstəyi və Belçikadakı Brüssel Diplomatik Akademiyasının təşkilatçılığı ilə "Mina probleminin qarşısının alınması: Ətraf mühitə təsirləri və cavab siyaseti" mövzusunda konfrans keçirilib.

AZERTAC xəbər verir ki, konfrans mina təsirinə məruz qalmış Azərbaycan, Kamboca, Çad və Kolumbiya kimi ölkələrin nümayəndələrini, Avropa İttifaqı və BMT-nin inkişaf Proqramı kimi donor toşkilatlarının temsilçilərini, mina elyehinə müətəssislərini, həmçinin Brüsselde akreditə olunmuş diplomatik korpusun üzvlərini, akademik və biznes dairələrindən 50-dən çox istiqamətli minatımızla əməkdaşlığı təsdiq etdi.

Beynəlxalq əməkdaşlığın və dəstəyin əhəmiyyəti rol oynadığı bildirilib, minatımızla və ətraf mühitin bərpası üçün innovativ yanaşmaların önəmi qeyd edilib.

Azərbaycan Respublikasının Minatımızla Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov tədbirdə çıxış edərək ölkəmizdə təsdiq etdirilmiş metodologiyalar, həbələ işğaldan azad edilmiş orzularda aparılan minatımızla əməkdaşlığı təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılmasının vacibliyini vurgulayıb.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

Agentliyinin İdarə Heyəti sedrini müavini Samir Poladov Azərbaycanda mina tohlükəsinin aradan qaldırılması üçün qeydiyyatnameyi təsdiq etdi.

</div

"AzerGold" QSC hasilatın pay bölgüsü haqqında saziş üzrə səlahiyyətlərinin icrasına başlayıb

Milli Məclis tərəfindən ratifikasi olunan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 21 iyul 2024-cü il tarixində təsdiq edilən qanuna əsasən, Godobey, Qoşa, Xarxar, Qara-dağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkerdər, Kolo-kı), Qızılbulq, Dəmərli və Vəjneli qızıl, mis və polimetall perspektiv filiz yataqlarının keşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Amerika Birleşmiş Ştatlarının R.V.Investment Group Services, LLC arasında bağlanmış sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmisi etmək səlahiyyəti "AzerGold" QSC-yə ötürüllüb.

Məqsəd saziş üzrə işlərin icrasında R.V.Investment Group Services, LLC ilə dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti arasında səmərəli əməkdaşlığın təmin edilmişdir. Sazişin şərtlərinə əsasən, "AzerGold" QSC R.V. Invest-



ment Group Services, LLC-yə hüquq və mənafələr vermek, fəaliyyətin səmərəli təşkilinə nəzarət etmək, mədən-filiz emalçıyətlərinin həyata keçirilməsi üçün hökumət orqanları ilə əməkdaşlığı təmin etmək və digər öhdəliklərin yerinə yetirilməsidir.

Saziş sahələrində mədənlorun idarəələnməsi, geoloji keşfiyyat, hasilat, istehsalat, həmçinin oraf mühitin mühafizəsi, yerli icmalarla işin təşkilini, kör-pərvət səsli müsəliyyət və digər istiqamətlərdə R.V.Invest-

ment Group Services, LLC tərəfindən fəaliyyət "AzerGold" QSC-nin nəzarəti ilə icra ediləcək: "AzerGold" QSC operator şirkətinin dağ-mədən fəaliyyətinin yerli və bəyndləqlə qanunveriliyinə uyğunlaşdırılmasına təsdiq. Eyni zamanda fəaliyyət və nəzəretin təşkilini möqsədilə Rəhbər Komitənin yaradılması üzrə müvafiq işlər icra ediləcək.

Xatırladaq ki, saziş 20 avqust 1997-ci il tarixdə Azərbaycan Respublikasının "Azərqızıl" Dövlət Şirkəti ilə R.V.Investment Group Services, LLC arasında bağlanılmışdır. 22 yanvar 2000-ci il tarixindən, sazişə yeni deyışikliyə qədər "Azərqızıl" dövlət şirkətinin loqı edilmişdir. Növbəti ekoloji və Təbii Sərvətlər Nazirliyi sazişdən iləri gələn öhdəliklər üzrə "Azərqızıl" dövlət şirkətinin hüquqi varisini hesab edilmişdir.

Britaniyanın yeni lideri - Kir Starmer

Ölkənin 58-ci Baş naziri xidmət infrastrukturunu yenidən quracağına vəd etdi



Böyük Britaniya keçirilən parlament seçkilərinin nəticələrinə əsasən Leyboristlər Partiyası 650 yərlik İcmalar Palatasında ən azı 412 mandati təmin edərək yeni hökuməti formalaşdırmaq üçün lazım olan çoxluğa sahiblənib.

Mühafizəkarların on böyük itkilerindən biri Liz Trasmin mögləbiyyəti. Keçmiş baş nazırı Cənub-Qərbi Norfolkda yerini leyboristlərə verməli olub.

Ümumiilikdə, Riş Sunakın kabinetinin 11 üzvü Britaniya parlamentinin İcmalar Palatasına yenidən seçilib.

Bunlar müdafiə naziri Grant Shapps, ədliyyə naziri Aleks Çalk, təhsil naziri Gillian Kieran, mədəniyyət, media və idman naziri Lüsi Freyzer, elm, innovasiya və texnologiya naziri Misel Donelan, neqliyyat naziri Mark Harper, Uels işləri üzrə nazir Devid Devis, İcmalar Palatasının lideri Penny Mordaunt, İcmalar Palatasında parlament partiyasının təşkilatçısi Saymon Hart, Veteranları İşləri üzrə dövlət naziri Con Merser, Bas Prokuror Viktoriya Prentisdir.

Riş Sunak Mühafizəkarlar Partiyasının parlament seçkilərindəki mögləbiyyətindən sonra xalqdan ofv istəyib. O, baş nazırın iqamətgahı qarşısında deyib: "Ölkəyə demək istədim ilk və əsas şey budur: üzr istəyim. Mən bu işə hər şeyimi verdim, amma siz açıq şökildə bildirdiniz ki, Birleşmiş Krallığın başqa bir hökuməti olmalıdır.

Mühafizəkarlar üçün bu, XX əsrin əvvəlindən bəri on pis göstəricidir. Bununla da Britaniyada mühafizəkarların 14 illik hakimiyyətinə son qoşulub.

Rizvan CƏFƏROV,
"Azərbaycan"



Nöticələr bəlli olduqdan sonra partiyasının lideri Kir Starmer deyib: "Biz bunu etdik. Döyişliklə bəandan başlayıb. Partiyada islahatlar aparmaq möqsədilə dörd il yarımlaşmaq bu an üçün - ölkəmizə xidmət etməyə, Britaniyada xalqa qaytarmağa həzir olmaq naməni Leyboristlər Partiyasına lazım idi".

Şeçkilərin keçirildiyi dairələrin 71-de Liberal Demokratlar, 121-de Mühafizəkarlar

Partiyası qalib gəlib. Şotlandiya Milli Partiyası doqquz mandat qazanaraq yerlərinin çoxunu itibar. Sağçı populist "Islahat" partiyasından olan namızıdlar, o cümlədən onun lideri Naycel Faraj daha dörd dairədə qalib gəliblər.

Mühafizəkarlar üçün bu,

XX əsrin əvvəlindən bəri on pis göstəricidir. Bununla da Britaniyada mühafizəkarların 14 illik hakimiyyətinə son qoşulub.

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq hayat, idman və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Baş redaktor müavini	- 538-86-86,	İlhamiyyət şöbəsi	- 434-63-30, 539-72-39
Mosul katib	- 539-43-23,	İlhamiyyət şöbəsi	- 539-44-91,
Mosul katib müavini	- 539-44-91,	Fotoşəhərliştiyi şöbəsi	- 539-84-41, 539-21-00,
Parlament və siyaset şöbəsi	- 538-42-32, 538-35-55,	Kompiuter mərkəzi	- 539-20-87,
İqtisadiyyat şöbəsi	- 539-39-33	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-newsaz

Qeydiyyat № 1

"Azərbaycan" qəzeti kompüter mərkəzində yüksələşdirilmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallara Azərbaycan Hökumətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti
Tiraj 3199
Sifariş 1458
Qiyməti 60 qəpik

OXUCULAR VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzeti

2024-cü il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfində aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatımyı
qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoç" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmətbuatıyımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik -187,20 (yüz səksən yeddi manat iirmi qepik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qepik) manat

3 aylıq - 46,80 (qırxa altı manat səksən qepik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qepik) manat

AZƏRBAYCAN



Hörmətli oxular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzəşsəniz,
redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Sağlıq arayarkən xəstəlik tapmayaq

Yüksək risk təşkil edən yoluxucu xəstəliklər hazırlıda dünyadan aktual problemlərindən biridir. Hava, qan, təməs, tüpürək və digər üssüllərlə yoluxan bu xəstəliklər sırasında Hepatit B, C, QİCS və vorəmin adını daşıq eşidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, təkcə hepatitis virusları hər gün 3500 insanın ölümüne səbəb olur. Bu statistikada hepatitis B virusunun payı 83, hepatitis C-nin isə 17 faiz təşkil edir. ÜST hepatitis dünyada ikinci ən böyük yoluxucu "qatil" hesab edir.



Qoribəsi odur ki, hepatitis xəstəliyinə yoluxma yolları müxtəlif olsa da, bu dohşəti morəzə, adenot, sağlamlığımız üçün müraciət etdiyimiz səhiyyə ocaqlarında, xüsusi stomatoloji müayinələrde tutulurlar. Bəs kimi tohəliklə halların qarşısında neccə alınmalıdır?

Hər pasiyent potensial yoluxucu kimi qəbul edilməlidir

Mövzu ilə bağlı qəzətimizə açıqlama verən həkim-stomatoloq Samira Osmanova deyib ki, yoluxucu xəstəliyi olan insanların istəyinə əsasən tətbiq olunmalıdır. Lakin sterilizasiya qaydalarına riayət etmədikdə insanın özünə patogen olmayan bakteriyalar başqları üçün xəstəlik tərəfdə biler".

S.Osmanovanın sözlerinə görə, son dövrər infeksiya xəstəlikləri artlığı üçün sterilizasiya prosesi bütün dünyada eynidir: "Stomatoloji proses zamanı istifadə olunan bütün aletlər mütləq sterilizə edilməlidir. Tibbi aletlər necə mərhələdə sterilişləndirilənlərdir. Onlar ilk olaraq axar sən ilə yuyulur, daha sonra 15-30 dəqiqə duruladırlar. Sterilizasiya məhlullarına qoyulur. Ultrasəs timizləmə aletin səthindəki gözəl görünüyən, mikroskopik aralıqlardakı kırıcılar yox edir. Da-ha sonra tibbi aletlər yenidən yuyulub paketlənərək avtoklavda 121-130 dərəcədə sterilizə edilir. Hər bir stomatoloji aletin özündən sterilizasiya olunur".

S.Osmanovanın sözlerinə görə, son dövrər infeksiya xəstəlikləri artlığı üçün sterilizasiya prosesi istifadə etməlidirlər. Bununla onlar yalnız pasiyentləri deyil, həm də özlərini və digər tibbi personali də qoruyurlar. Qeyd etmək lazımdır ki, sterilizasiya prosesi düzgün qaydada və ardıcılıqla aparılırsa, qoruyuculuğu 100 faiz olar".

**Ülkə XASPOLADOVA,
"Azərbaycan"**

temperaturunun Bakıda və Abşeron yarımadasında da 34-39°, Naxçıvan Muxtar Respublikası və Aran rayonlarında 35-38°, bəzi yerdələr 40° olacaq gözlənilir.

"İyulun 6-da Abşeron yarımadasında zoif küləklərin üstünlüyü və bəzi saatlarda dərğün hava şəraiti fonunda isti temperatur diskomfort güzənləri ki, bu meteoħossas insanlar üçün əlverişsizdir".

Günorta vaxtı açıq havada uzun müddət qalmış məsləhət deyil", - deyə N.Mahmudov qeyd edir.



İsti hava şəraiti meteoħossas insanlar üçün əlverişsiz olacaq

"Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur.

Bu gün həvəmaksimal temperatur Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33-38°, dağlıq rayonlarda 22-27° isti təşkil edir".

AZORTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, isti hava şəraiti inşuradın 6-da davam edəcəyi, həvəmaksimal vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznələr başlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi komitənin keçmiş əməkdaşları

ZƏR